



2025-ci il üzrə

“INVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ” QSC

DİVİDEND SİYASƏTİ

2025-ci il

1. Ümumi müddəalar

- 1.1 "INVEST-AZ İNVESTİSİYA ŞİRKƏTİ" QSC-nin (bundan sonra – Cəmiyyət) dividend siyasəti dividend siyasətinin əsas prinsiplərini, dividendlərin elan edilməsi və ödənilməsi qaydalarını, dividendlərin ödənilməsi ilə əlaqədar məhdudiyyətləri, habelə bu dividendlərin ödənilməsinin həyata keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri müəyyən edir.
- 1.2 Siyasət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktları əsasında hazırlanmışdır.
- 1.3 Siyasət Cəmiyyətin korporativ idarəetmə sisteminin bir hissəsi olub, dividend ödənişlərinin edilməsi zamanı Cəmiyyət və onun səhmdarlarının maraqlarının balanslaşdırılmasına və səhmdarların qanunvericilik və Cəmiyyətdaxili qaydalarla müəyyən edilmiş hüquqlarının gözlənilməsinə əsaslanır.

2. Əsas anlayışlar

- 2.1 Bu Siyasətin məqsədləri üçün aşağıdakı termin və anlayışlardan istifadə olunmuşdur:
 - 2.1.1 "Dividend" – Cəmiyyətin səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin xalis mənfəət hesabına artırılan nominal dəyəri həddlərində geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş (Cəmiyyətin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) həddlərində geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır);
 - 2.1.2 "Dividend siyasəti" – Cəmiyyətin xalis mənfəətinin istifadəsi istiqamətində apardığı siyasətdir;
 - 2.1.3 "Səhmdar(lar)" – Cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin qanunvericilik ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxs(lər)dir;
 - 2.1.4 "Xalis mənfəət" – Cəmiyyətin maliyyə hesabatlarına əsasən müəyyən edilən və vergitutmadan sonra Cəmiyyətin sərəncamında qalan gəlir;
 - 2.1.5 "Dividendlərin ödənilməsi haqqında qərar" – dividend almaq hüququ olan şəxslərə dividendlərin ödənişini həyata keçirmək haqqında Səhmdarların Ümumi Yığıncağının qərarıdır;
 - 2.1.6 "Dividend ödənişi" – dividend almaq hüququ olan şəxslərin bank hesablarına müvafiq pul məbləğinin köçürülməsidir;
 - 2.1.7 "Dividendlərin ödənilmə müddəti" – dividendlərin ödənilməsi üzrə öhdəliyin icra günü və ya dividend ödənişlərinin yerinə yetirilməli olduğu müddət (dövr). Dividendlərin ödənilməsi öhdəliyi həmin gün və ya həmin dövr ərzində yerinə yetirilməlidir;
 - 2.1.8 "Tələb olunmayan dividendlər" – bank hesabı rekvizitlərinin Cəmiyyətə təqdim olunmaması və ya bu kimi digər səbəblərdən Cəmiyyət tərəfindən ödənilə bilməyən dividendlərdir.

3. Siyasətin əsas prinsipləri

3.1 Siyasətin əsas prinsipləri aşağıdakılardır:

- 3.1.1 “Şəffaflıq” – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulu üçün məlumatın açıqlanması;
- 3.1.2 “Əsaslanma” – Cəmiyyətin inkişaf planının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız Cəmiyyətin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
- 3.1.3 “Ədalətlik” – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
- 3.1.4 “Ardıcılıq” – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
- 3.1.5 “Sabitlik” – Cəmiyyətin sabit dividend ödənişlərinin təmin etmək təşəbbüsü;
- 3.1.6 “Dayanıqlı inkişaf” – Dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası, siyasətin mütəmadi yenilənməsi və Cəmiyyətin strateji məqsədlərinin dəyişməsi halında ona yenidən baxılması, eləcə də Cəmiyyətin investisiya cəlbəediciliyinin artırılması, kapitallaşdırılması və gəlirliliyinin yüksəldilməsi zərurəti.

4. Dividendlərin həcmnin hesablanması qaydası

- 4.1 Dividend manatla, hər bir səhm üçün hesablanır.
- 4.2 Hər bir səhmə düşən dividendin həcmi hesablamaq üçün dividendlərin ödənilməsinə ayrılan xalis mənfəət adi və tam ödənilmiş səhmlərin faktiki sayına bölünür. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.
- 4.3 Dividendin həcmi maliyyə ilinin sonu mənfəətin həcminə əsasən müəyyən edilir. Əgər səhmdarlara il ərzində aralıq dividendlər ödənilibsə, onda bu rəqəm səhmdarların ümumi yığıncağının qərarına əsasən maliyyə ilinin nəticələrinə əsasən elan edilmiş dividend məbləğindən çıxılır.
- 4.4 Səhmdarların ümumi yığıncağının qərarına əsasən illik dividendlərin ödənilməsi məqsədilə xalis mənfəətdən hər hansı bir faiz müəyyən edilə bilər.

5. Dividendlərin ödənilməsi barədə qərar

- 5.1 Cəmiyyət tərəfindən dividendlərin elan olunması və ödənilməsi barədə qərar Cəmiyyətin Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul olunur.
- 5.2 Dividendlərin elan olunması və ödənilməsi barədə qərar qəbul edilərkən onların miqdarı və hər bir səhm növü üzrə ödənişlərin aparılması qaydası və digər müvafiq şərtlər müəyyən edilməlidir.
- 5.3 Dividendlərin elan olunması və ödənilməsi barədə Səhmdarların ümumi yığıncağının qərarında aşağıdakılar əks olunmalıdır:
 - 5.3.1 Barəsində dividendlərin ödənilməsi qərarı qəbul edilən səhmlərin kateqoriyası və növü;
 - 5.3.2 Dividendlərin ödənilməsi müddəti;
 - 5.3.3 Dividendlərin ödənilməsi forması.
- 5.4 Dividendlərin ödənilməsi haqqında Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilən qərar, həmçinin, göstərilən məsələ ilə bağlı səsvermənin nəticələri Azərbaycan Respublikasının qanunvericiliyi və Cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada səhmdarların nəzərlərinə çatdırılır.
- 5.5 Cəmiyyətin dividendlərin ödənilməsi ilə bağlı öhdəlikləri dividendlərin ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.

6. Dividendlərin ödənilməsi şərtləri

- 6.1 Cəmiyyət aşağıdakı hallarda səhmdarlarına dividend ödənilməsini təmin edir:
- 6.2 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dividendin ödənilməsi üçün məhdudiyyət olmadıqda;
- 6.3 Dividend ödənilməsi Cəmiyyətin Səhmdarların Ümumi Yığıncağı qərarı əsasında həyata keçirilir.
- 6.4 Mənfəəti bölüşdürülməsi nəzərdə tutulan maliyyə ilində səhmdar olan şəxslər dividend almaq hüququna malikdir.
- 6.5 Cəmiyyətin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında Cəmiyyətin Səhmdarların Ümumi Yığıncağı qərarın qəbul edildiyi gündən etibarən yaranır. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu müddətdə icra olunmasına təsir etmir.
- 6.6 Dividendlərdən hər hansı vergilərin tutulması qanunvericilikdə nəzərdə tutulmuşdursa, səhmdarlardan tutulacaq vergilər nəzərə alınmadan dividendlər elan edilir.
- 6.7 Dividendlərin ödənilməsi haqqında qərar Səhmdarların Ümumi Yığıncağının müvafiq maliyyə dövrünün kənar audit tərəfindən yoxlanılmış nəticələrinə həsr olunan ilk növbəti iclasında qəbul edilir. Dividendlərin ödənilməsinə dair Səhmdarların Ümumi Yığıncağının qərarı olmadan Cəmiyyət dividendləri ödəyə, səhmdarlar isə onların ödənilməsini tələb edə bilməz.
- 6.8 Ötən illərdə buraxılmış səhmlər üçün dividendlərin məbləği Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarında müəyyən edilir.
- 6.9 Dividendlərin ödənilməsi tarixi, forması, yeri və proseduru haqqında məlumat səhmdarlara göndərilir.
- 6.10 Hər bir səhmdar səhmlər üzrə dividendlərin hesablanması qaydası, vergi prosedurları, ödəniş şərtləri və dividendi barədə məlumat almaq üçün Cəmiyyətə müraciət edə bilər.
- 6.11 Cəmiyyət müraciət daxil olduqdan sonra 3 gün ərzində səhmdara cavab verməlidir.

7. Dividendlərin ödənilməsi müddətləri

- 7.1 Elan edilmiş dividendlər 30 (otuz) gün ərzində səhmdarlara ödənilməlidir.
- 7.2 Cəmiyyət dividendlərin ödənilməsi üzrə öhdəliyini dividendlərin ödənilmə müddəti ərzində istənilən gün yerinə yetirmək hüququna malikdir.
- 7.3 Cəmiyyət, hesablanmış dividendlərin ödənilməsi müddətləri üzrə ayrı-ayrı səhmdarlara hər hansı bir üstünlük vermir.

8. Dividendlərin ödənilməsinə məhdudiyyətlər

- 8.1 Dividendlərin elan edilməsi, onların ödənilməsi haqqında qərarın qəbul edilməsi, habelə dividendlərin ödənilməsi zamanı Cəmiyyət Azərbaycan Respublikasının normativ hüquqi və normativ xarakterli aktlarında müəyyən edilmiş məhdudiyyətləri nəzərə alır.
- 8.2 Geri alınmış səhmlər üzrə dividendlər hesablanmır.
- 8.3 Cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, Cəmiyyət dividendləri elan edə və ödəyə bilməz. Cəmiyyət yalnız dividendlərin ödənilməsinə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müəyyən müddət üzrə xalis mənfəətdən dividendləri ödəyə bilər.

9. Yekun müddəalar

- 9.1 Bu Siyasət təsdiq edildiyi gündən qüvvəyə minir.

- 9.2 Bu Siyasətə əlavə və dəyişikliklər yalnız Səhmdarların Ümumi Yığıncağının qərarı ilə edilə bilər.
- 9.3 Azərbaycan Respublikasının Qanunvericiliyi, Cəmiyyətin Nizamnaməsi, Cəmiyyətin nəzarət və idarəetmə orqanlarının qəbul etdiyi daxili normativ sənədlər ilə bu Siyasətin müddəaları arasında ziddiyyət yaranarsa, birincilər üstün hüquqi qüvvəyə malikdirlər.
- 9.4 Azərbaycan Respublikasının qanunvericiliyin dəyişiklik edilməsi nəticəsində bu Siyasətin hər hansı müddəası ilə qanunvericilik arasında ziddiyyət yaranarsa, həmin müddəa qüvvədən düşmüş hesab edilir.